

AZƏRBAYCAN PALÇIQ VULKANLARININ SÜXUR TULLANTILARININ DƏRİNLİK - STRATİQRAFİK XÜSUSİYYƏTLƏRİ (ANALİTİK-İNFORMASIYA İCMALI)

O.R. Abbasov, E.E. Baloğlanov, R.V. Axundov, A.Ə. Nağızadə, A.N. Məmmədova, A.E. Bayramova
AMEA, Geologiya və Geofizika İnstitutu

Xülasə

Məqalədə, Azərbaycan palçıq vulkanlarının intişar taplığı sahələrin geoloji, dərinlik-stratiqrafik, tektonik səciyyələri ilə bərabər, onların daxili quruluşları (xüsusən palçıq kameraları), püşkürmələri haqqında seysmik stansiyaların qeydləri, həmçinin sükur tullantılarının vizual və geokimyəvi xarakteristikaları araşdırılır. Kompleks məlumatlar əsasında vulkan köklərinin maksimal dərinliyinin Təbaşir və Eosen yaşlı çöküntülər yerləşən intervallarla əlaqədar olması əsaslandırılır. Şixzərlinin Üst Maykop yaşlı kəsilişindən götürürlən yanar sistəndən reper kimi istifadə etməklə, vulkan tullantılarının zəngin üzvi maddə saxlayan ($>8\%$), lakin geoloji yaşları mübahisə doğuran sükurlarının üzvi-geokimyəvi göstəriciləri, tərkiblərində adsorbsiya sularının miqdarda paylanması və paleohövzə əmələgəlmə şəraitləri müqayisəli şəkildə öyrənilmiş, nəticə etibarı ilə onların Üst Maykopa və Orta Eosenə bağlılıqları ilə əlaqədar geoloji qanuna uyğunluq müəyyənləşdirilir.

Giriş

Palçıq vulkanları, çöküntülərin müəyyən geodinamik şəraitdə sıxılmaya məruz qaldığı ərazilərdə qeyd olunur. Onların püşkürmə fəaliyyəti nəticəsində əsasən gil sükurlarından təşkil olunmuş palçıq (brekçiya) ilə yanaşı, müxtəlif ölçülü çökəm sükur parçaları da yer səthinə atılır.

Azərbaycanın palçıq vulkanları tullantılarının stratiqrafik-dərinliklərinin Maykop, Eosen və Təbaşir yaşlı çöküntülər ilə əlaqəli olması haqqında fikirlər təzad yaradır. Doğrudur, tədqiqatçılar Maykopun rolunu istisna etmirlər. Lakin püşkürmə məhsulları arasında Eosen və xüsusən Təbaşir yaşlı çöküntülərin rast gəlinməsi məsələsi bir qədər mübahisə yaradır. Ona görə də hazırlı tədqiqat işinin məqsədi kompleks geoloji və geokimyəvi məlumatların (palçıq vulkanlarının inkişaf taplığı sahələrin geoloji, dərinlik-stratiqrafik xüsusiyyətləri, daxili quruluşları, püşkürmələri haqqında seysmik stansiyaların qeydləri, həmçinin sükur tullantılarının vizual-oxşar və geokimyəvi göstəriciləri) integrativ təhlilləri əsasında palçıq vulkanı köklərinin maksimal dərinliyi haqqında daha dəqiqlik fikirlər formalaşdırmaqdır. Bununla bərabər, ərazinin geoloji quruluşundan, həmçinin palçıq kameralarının dərinlik xüsusiyyətlərindən asılı olaraq vulkanların ölçüləri ilə yanaşı, morfoloji, o cümlədən yaylavarı və konusvari tiplərinin formalaşmasını şərtləndirən amilləri öyrənmək də araşdırmalarda nəzərdə tutulur.

Palçıq vulkanlarının inkişaf xüsusiyyətləri və fəaliyyəti haqqında ümumi məlumatlar

Qlobal miqyasda Alp-Himalay, Sakit okean və Mərkəzi Asiya qırışıqlıq qurşaqlarında, o cümlədən dünyanın 42 ölkəsində qeyd alınan 2500-dən artıq palçıq vulkanının tədqiqat nəticələri göstərir ki, onların inkişafı üçün bəzi istisnaları nəzərə almasaq, əsasən paleogen-miosen çökəkliklərinə xas olan geodinamik və eləcə də müəyyən termodynamik şəraitin mövcudluğu əsas şərtlərdəndir [1, 12]. İndiyədək, palçıq vulkanlarının əmələgəlmə mexanizmi ilə əlaqədar müəyyən müasir elmi fikirlər [1, 9, 10, 12] formalasdırılmışdır ki, onların əksəriyyəti demək olar ki, üst-üstə düşür.

Vulkanların yer səthinə və atmosferə xaric etdiyi karbohidrogenli məhsullar, əsasən, ilkin tərkibləri sudan və üzvi maddələrdən ibarət çöküntülərin üzvi sükurlara çevrilməsi və dərin stratiqrafik intervallarda termal yetkinliyə uğramasının nəticəsidir. Belə proseslərlə bağlı əmələ gələn qazlar vulkanın gündəlik (qrifon və salza) fəaliyyəti nəticəsində yüksək təzyiqli zonalardan nisbətən yuxarıya doğru flüid-palçıq qarışığı ilə bərabər miqrasiya edirlər [1, 12, 20, 27, 28]. Azərbaycan vulkanlarının gündəlik və püşkürmə fəaliyyəti dövründə yer səthinə çıxan qazların ~ 90 %-dən çoxu metandan ibarətdir. CO_2 , N_2 və digər tərkibli qazların payı, ümumilikdə təxminən 10 % təşkil edir [12]. Azərbaycanın və Səxalinin vulkanlarının qaz tərkiblərinə görə müqayisəli

təhlilləri [6], onların genezisinin və müxtəliflik baxımından konsentrasiyalarının fərqliliyinin bir çox amillərdən, o cümlədən regionun geoloji xüsusiyyətlərindən asılı olduğunu göstərmişdir. Ölkəmizlə müqayisədə, Saxalinin palçıq vulkanlarında metanın deyil, karbon qazının üstünlüyü qeydə alınmışdır. İzotop tədqiqatlarının nəticələrinə əsasən, hər iki regionun metan qazları üçün termogen mənşəli xüsusiyyəti başlıca meyar hesab etmək olar. Lakin istisna kimi Saxalinin vulkanlarında aşkarlanan metanın əmələ gəlməsi üçün abiogen və bakterial əmələgəlmə səciyyəvi xarakter daşıyır. Azərbaycan vulkanlarında da metanın əmələ gəlməsi üçün bakterial fəaliyyətin cüzi rolü bir sıra tədqiqatlarda [18, 21] qeyd olunur. Ümumilikdə, ölkə ərazisi üçün karbohidrogen qazəmələgətirən üzvi maddəli sükürərin yetkinlik intervalları 10-16 km, akkumulyasiya dərinlikləri isə 7 km-dək qiymətləndirilir [21, 22]. CO_2 tərkibinə gəldikdə, Azərbaycanla bağlı tədqiqat nəticələri göstərir ki, karbon qazının mənşəyi qarışq xüsusiyyətə malikdir. Belə ki, karbonatların termal parçalanması, karbohidrogenli birləşmələrin bioloji deqradasiyası (oksigenli mühitdə baketriyaların hüceyrədə mövcud olan qida maddələrini oksidləşdirməsi nəticəsində CO_2 ilə yanaşı, H_2O və üzvi mənşəli ATF-nin əmələ gəlməsi), kerogenin dekarboksilləşməsi və mantıyanın deqazasiyası kimi fərqli proseslər bu növ qazların əmələ gəlməsində əsas rol oynayırlar. Cənubi-Saxalin palçıq vulkanında qeydə alınan karbon qazı isə mantiya ilə əlaqələndirilir [6].

Azərbaycan palçıq vulkanlarının fəaliyyəti nəticəsində yer səthinə neft flüidlərinin gətirilməsi də mümkünündür. Onlar vulkan yerləşən ərazinin Paleogen-Miosen çöküntülərindən generasiya edilən lay neftlərinin analoqları hesab olunurlar. Qır sahələri formalasdıran neftli vulkan çıxışları (məsələn, İyimiş, Çarani, Donquzduq, Qədridər və s.) olduqca kiçik ölçülərə malik olurlar.

Azərbaycan vulkanlarının səhər gətirdikləri flüidlər ilə əlaqədar aparılan son tədqiqatlar [18] göstərir ki, dəniz akvatoriyasında və sahildə yerləşən vulkanların suları üçün Na-Cl (HCO_3^-) tərkibi daha xarakterikdir. Belə ki, ada və sahilyanı vulkanların sularının formalasmasına qarışq mənbələrin, o cümlədən Xəzərin evaporit dəniz suyu ilə bərabər, həm də 2-3 km dərinlikdə ($32 \pm 3^\circ\text{C}$ və $42 \pm 5^\circ\text{C}$ temperatura malik intervallarda) yerləşən Pliosen çöküntülərinin az və yüksək duzlu sularının rolu olmuşdur. Ümumilikdə, palçıq vulkanlarının suları Na^+ , Cl^- ,

HCO_3^- , B_3^- , Br^- , NH_4^+ -la, həll olunmuş üzvi maddələrlə, həmçinin As, Ba, Cu, Fe, Li, Sr və s. səpələnmiş elementlərlə zəngindir [18, 19].

Vulkan kanalının əsaslılığı bütün horizontlara asosiasiya təşkil edən palçıq, diagenetik proseslərin təsirindən qismən dəyişkənlilikə məruz qalır. Bunlara smektitin illitləşməsi ($120-150^\circ\text{C}$), çölşpatının kaolinit və smektitə çevriləməsi, sulfid minerallarının aşınması, dəmir oksid və hidroksidinin əmələ gələməsi, həmçinin üzvi maddələrin və metanın aşağı temperaturlu ($< 40^\circ\text{C}$) mühitlərdə (səthə yaxın) oksidləşməsi addır [18].

Flüid-palçıq qarışığının yeraltı və yerüstü suların, eləcə də dərin və səth çöküntülərinin kimyasına, o cümlədən geokoloji cəhətdən mürəkkəb landşaftların formalasmasına təsir göstərir [18, 19]. Vulkanların gündəlik fəaliyyəti dövründə maye və qaz fazlı komponentlər əksəriyyəti gil minerallardan təşkil olunmuş brekçiyadan ayrırlar. Vulkanın qrifon-salza fəaliyyəti nəticəsində yer səthinə çıxardığı brekçiya onun morfoloji strukturunu formalasdırır [25].

Palçıq vulkanlarının digər fəaliyyəti, yəni püskürməsi nəticəsində də onun səth strukturu formalasır. Ümumilikdə, müxtəlif səth xüsusiyyətlərinə malik palçıq vulkanlarının morfologiyası ilə bağlı son tədqiqatların nəticələri [23, 24] müəyyən qanuna uyğunluq çərçivəsində baş verən proseslərin izahı baxımından olduqca maraqlıdır. Püskürmələrdən sonra və püskürmələrarası beşillik dövr ərzində həyata keçirilən çöl-tədqiqat müşahidələri ilə yanaşı, peyk təsvirlərinin istifadəsi və mikrogravimetrik ölçmə işlərinin nəticələri iki cür morfoloji xüsusiyyət (yaylavvari və konusvari) əks etdirir vulkan səthlərinin aktivliklərinin bəzi qanuna uyğunluqlara təbə olduqlarını göstərmüşdür. Belə ki, modelləşdirmələrdən alınan nəticələr, yaylavvari (səthi yastı) və konusvari vulkanların palçıq kameralarının konturlarının, ölçülərinin və yerləşmə dərinliklərinin fərqli olduğunu nümayiş etdirmişdir.

Vulkan kanalından xaric olunan böyük höcmli palçıq kütləsi hesabına əmələ gələn forma (palçıq kamerası), onun yer səthindəki brekçiyadan ibarət qurğusunun formasına konsentrikdir. Başqa cür desək, konusvari vulkanın kamerasının konturları onun kaldera bəndinin hüdudlarına təxminən uyğundur. Lakin səthiyastı vulkanın kamerasının konturları isə brekçiya axınlarının formalasdırdığı yaylanın sərhədlərinə müvafiqdir. Sözügedən kameralar 100-

500 m-lik qalınlığa malik olurlar. Onların daxilindəki palçıq kütləsi ətraf süxurlardan (kamera ilə eyni dərinlikdə yerləşən layların süxurlarından) 500 kg/m^3 fərqlənən sıxlıqla xarakterizə olunurlar. Yaylavari morfologiyyaya malik vulkanların kameraları ölçülərinə görə konusvari vulkanların kameralarından daha iridir. Qravimetrik tədqiqatlar göstərir ki, yaylavari vulkanlara məxsus kameraların palçıq kütləsi daha az sıxlığa malik olur. Püskürmələrarası və paroksizm (püskürmə) dövründə formalasın vulkanların ümumi səth strukturları, eləcə də onların inkişafı palçıq kameralarının dərinlikləri haqqında fikir formalasdırmağa imkan verir. Belə ki, yaylavari vulkanların palçıq kameraları metrlərlə, lakin konusvari vulkanların kameraları isə bir və yaxud daha çox yüz metrlərlə ölçülən dərinliklərdən aşağıda yerləşir. Yastı formalı palçıq vulkanlarının səthi müntəzəm olaraq daha az sıxlıqlı palçıqla örtüldüyündən, onlar nisbətən yüksək sıxlığa malik konusvari vulkanların palçığı kimi təbəqələşmə və hündürlük baxımından inkişafetmə xüsusiyyətinə malik olmurlar. Konusvari vulkanlara nəzərən zəif püskürmələr ehtiva edən, lakin daha aktiv gündəlik fəaliyyəti olan yastı palçıq vulkanlarının həcm artımı daim təzə palçıqla qidalanma hesabına baş verir ki, bu da onların periferiyalarında tektonik prizmaların əmələ gəlməsinə səbəb olur. Konusvari palçıq vulkanlarının səthləri isə fasılərlə, yəni püskürmələr hesabına qidalandığından, onların aktiv və sakit dövrləri qeydə alınır. Ümumiləşdirək, püskürmə mərkəzindən radial genişlənmə, kənarlarda isə sıxılma qüvvələrinin dominantlığı yaylavari palçıq vulkan sahələrinin inkişafı üçün səciyyəvi qanunauyğunluqdur. Bunun əksinə olaraq, konusvari palçıq vulkanlarının inkişafı isə kaldera bəndinə doğru hərəkət edən axınların əmələ gətirdiyi brekçiya yığımı ilə əlaqədardır. Həmin yığımlar nəticəsində kalderaətrafi sahələrin halqavari formada deformasiyaya uğraması baş verir. İzafi dərəcədə palçıq yığımı, bəzən kalderanın kənarlarının müəyyən hissəsinin, əsasən tektonik qırılmaşların istiqamətinə uyğun sahəsinin dislokasiyaya məruz qalmasına və cinah dərələri boyu palçığın axmasına götürüb çıxarır [24].

Diqqəti cəlb edən digər məsələ, məhz konusvari və yaylavari vulkanların cavan və yaxud nisbətən qədim (Miosen-Eosen) çöküntülərin qeydə alındığı ərazilərdə yerləşməsi ilə əlaqədar olmasıdır. Belə ki, püskürmə mərkəzləri daha cavan Pliosen və Dördüncü dövr çöküntüləri intişar edən ərazilərdə

qeydə alınan Azərbaycan vulkanları daha çox konusvari morfologiyyaya malik olmaqla yanaşı, həm də ölçülərinə görə iri olurlar.


Azərbaycanda palçıq vulkanlarının tullantı məhsullarının dərinlik-stratiqrafik xüsusiyyətləri

Yuxarıda vurğulduğu kimi, Azərbaycan palçıq vulkanlarının köklərinin stratiqrafik dərinliyi uzun müddət mübahisə mövzusu olmuşdur. Bəzi tədqiqat işlərində vulkanların köklərinin istinasız olaraq Mezozoya qədər davam etməsi qeyd olunur [7, 9, 10, 11, 26, 30]. Lakin yuxarıda vurğulduğu kimi, əksər müasir tədqiqatlarda [9, 10] palçıq vulkanlarının köklərinin maksimal stratiqrafik dərinliyi yalnız Maykop çöküntülərinin yerləşdiyi intervallarla məhdudlaşdırılır. Ad.A.Əliyev və b. tədqiqatlarına görə [4, 8, 12], Şimali Qobustan alloxtonu adlanan örtükdə (Basqal) yerləşən vulkanlar (Dəmirçi, Qızmeydan və s.) istisna təşkil etməklə, qalan digər Azərbaycan vulkanlarının tullantı məhsulları üçün Təbaşir çöküntüləri xarakterik deyildir. Ümumilikdə, Azərbaycan palçıq vulkanlarının köklərinin: 5-10 km [5], 7-10 km [7] və 5-15 km (qazlarla bərabər süxur tullantıları üçün [21]) aralıqlarında yerləşdikləri qeyd olunur.

Hazırkı tədqiqat işinin əsas məqsədlərindən biri də məhz Azərbaycanın palçıq vulkanı tullantılarının dərinlik-stratiqrafik xüsusiyyətləri ilə bağlı olduğundan, bu məsələ, fərqli geoloji quruluşa malik neftli-qazlı rayonlarda – Abşeron və Şamaxı-Qobustanda yerləşən və müxtəlif morfoloji tiplərlə əlaqədar olan Lökbatan (konusvari), Torağay (konusvari) və Şixzərlinin (yaylavari) son illərdə qeydə alınan paroksizməri timsalında nəzərdən keçirilir. İlk öncə, adıçəkilən aktiv vulkanların yerləşdikləri ərazilərin geoloji quruluşları ilə yanaşı, dərinlik-stratiqrafik xüsusiyyətlərinə diqqət yetirək.

Lökbatan vulkanı. Abşeron neftli-qazlı rayonunun konusvari vulkanları kimi Lökbatanın inkişaf etdiyi ərazinin geoloji quruluşunda Dördüncü dövr və Pliosenə aid cavan çöküntülər qeydə alınır (**Şəkil 1A**). Vulkan kanalının kəsdiyi sahənin 10 km-dək daxili quruluşunu, Pliosen çöküntülərilə bərabər, Miosenin, Paleogenin və Üst Təbaşirin qalın qatları təşkil edir (**Şəkil 1B**). AMEA nəzdində Respublika Seismoloji Xidmət Mərkəzinin “Zəlzələlərin Tədqiqatı Bürosu”nın məlumatına əsasən, bu vulkanın 2017-ci ildə qeydə alınan son püskürməsi 4 km dərinlikdə baş vermişdir.

Torağay vulkanı. Şamaxı-Qobustanın cənubi-




Şəkil 1. Lökbatan palçıq vulkanı sahəsinin geoloji (A) [12] və daxili (B) quruluşu (müzəyyən əlavələrlə) [26]

şərində yerləşən iri konusvari vulkanlardan olan Torağay vulkanının geoloji quruluşunun çox hissəsini cavan Dördüncü dövr çöküntüləri təşkil etsə də, cənub və cənub-qərbdə Pliosen yaşlı sükurların yayılması müşahidə olunur (*şəkil 2A*). Geoloji və daxili (*şəkil 2B*) quruluşu, habelə srtatiqrafik

çöküntü komplekslərinin iştirakına görə Lökbatan vulkanından fərqlənmir. Torağayın 2018-ci ildə iki püskürməsi qeydə alınmışdır [17]. Həmin ildə baş vermiş sonuncu püskürmə 4 km dərinliklə əlaqələndirilmişdir.


Sixzərli vulkanı. Şamaxı-Qobustan rayonun



Şəkil 2. Torağay palçıq vulkanı sahəsinin geoloji xəritəsi (A) və profili (B) [12]

mərkəzi hissəsində, Paleogen-Miosen çöküntülərinin yayıldığı ərazilərdə rast gəlinən yaylavları vulkanlardan biridir. Torağay və Lökbatan vulkanlarından daha kiçik ölçülərə malikdir. Palçıq vulkanının yerləşdiyi qırışığın geoloji quruluşunda (*şəkil 3A*) Üst Maykop və Orta Eosen yaşlı çöküntülərin qalın qatları qeydə alınır (*şəkil 3B*). Digər iki vulkana nəzərən Şixzərlinin daha kiçik ölçülərə və yaylavları morfologiyyaya malik olması, onun geoloji quruluşunda nisbətən qədim çöküntülərin qeydə alınması

Maykopun rolu təsdiqlənir ki, bu məsələ tədqiqatçılar tərəfindən birmənalı şəkildə qəbul edilir. Lakin Mərkəzi Qobustanda yerləşən Şixzərlı palçıq vulkanı ərazisinin geoloji quruluşu (*şəkil 3A*), kəsilişində iştirak edən stratigrafik vahidlərin yerləşmə intervalları (*şəkil 3B*) və son püşkürməsinin dərinliyi ilə bağlı seysmik stansiyaların məlumatını nəzərə alsaq, onda həmin vulkanın paroksizmləri üçün böyük qalınlığa malik Orta Eosen qatının rolu şübhə doğurmır. Digər tərəfdən, Şixzərlı vulkanının püs-



Şəkil 3. Şixzərlı palçıq vulkanı sahəsinin geoloji xəritəsi (A) və profili (B) [12]

[12] və daxilindəki palçıq kamerasının səthə yaxın dərinlikdə yerləşməsi [24] ilə əlaqələndirilə bilər. Vulkanın 2021-ci ildə baş vermiş sonuncu 3 fazalı püşkürməsi 2 km dərinliklə bağlı olmuşdur [4, 17].

Torağay və Lökbatanın aid olduğu ərazilərin geoloji quruluşlarını (*şəkil 1A* və *şəkil 2A*), kəsilişlərində iştirak edən çöküntülərin dərinlik intervallarını (*şəkil 1B* və *şəkil 2B*) və eləcə də seysmik stansiyalar tərəfindən son paroksizmlərlə əlaqədar brekçiya kütləsinin gətirilmə dərinliklərini nəzərə alsaq, onda sözügedən vulkanların püşkürmələrində

kürmə mərkəzinin yerləşdiyi sahədə qeydə alınan Maykop çöküntülərinin dərinliyi (dabarı) demək olar ki, 1 km-dən aşağı davam etmir (*şəkil 3B*). Bu fakt özlüyündə, sözügedən vulkanın 1 km-dən dərin intervallarla əlaqəli istənilən püşkürməsinin, Maykopla bərabər, həm də Orta Eosen çöküntülərinə aid tullantıları yer səthinə xaric edə bilməsini ehtimal etməyə əsas verir.

Ümumilikdə, Azərbaycanda Eosen-Miosen çöküntüləri yayılmış sahələrdə, o cümlədən Mərkəzi Qobustanda qeydə alınan püşkürmələr üçün Orta

Eosenə müvafiq gələn intervallar dərinlik nöqtəyi-nəzərindən xarakterik hesab olunmalıdır. Morfoloji nöqtəyi-nəzərdən yanaşlıqdır, dayaz dərinlikli palçıq kameraları ilə bağlı olaraq, həmin sahələr üçün daha çox yastıvari vulkan təzahürlərinin səciyyəvi olmasına düşünmək olar. Bütövlükdə, vulkanik ərazilərin geoloji və dərinlik-stratiqrafik xüsusiyyətlərini, həmçinin ölkədə qeydə alınan paroksizmlərə dair seysmik stansiyaların qeydlərini diqqətə alsaq, onda Azərbaycan palçıq vulkanlarının köklərinin Təbaşir yaşılı çöküntülərlə bağlılığı məsələsi hələ də açıq qalır. Digər tərəfdən, müasir tədqiqatlar ərazinin stratiqrafik çöküntü kompleksləri ilə bağlı dərinlik xüsusiyyətlərindən və palçıq kameralarının yerləşmə intervallarından asılı olaraq, baş vermiş püşkürmə üçün maksimal dərinlik baxımından kimi əsasən 2-6 km aralıqlarını assosiativ hesab etməyə imkan verir.

Neftli-qazlı rayonlar üzrə yalnız Şamaxı-Qobustanın şimal hissəsində – Təbaşir yaşılı çöküntülərdən təşkil olunmuş Basqal örtüyünün üzərində qeydə alınan palçıq vulkanlarının püşkürmə məhsullarında Üst Təbaşirə aid tullantıları istisna etsək, digər ərazilərdə Mezozoya aid vulkan tullantılarının qeydə alınması şübhəli sayılır. Ümumilikdə, qeyd olunan-

Üzvi-geokimyəvi xüsusiyyətləri

Tədqiqat obyektləri. Yuxarıda adları çəkilən 3 vulkan (Lökbatan, Torağay və Şixzərli) sahəsindən və eləcə də Şixzərli vulkanından 1,4 km cənub-şərqdə yerləşən kəsilişdən şist nümunələri götürülmüşdür (*şəkil 5, cədvəl 1*).

Palçıq vulkanlarının tullantılarında aşkarlanan yanar şistli səxurlarda rast gələn fauna qalıqlarının səthi pozulduğundan, cins və növ baxımından təyinatı çox vaxt mümkün olmur. Bununla yanaşı, yerüstü yanar şist çıxışlarının qeydə alındığı ərazilərin geoloji quruluşu və bəzi mikropaleontoloji tədqiqatların nəticələri onların əsasən iki stratiqrafik vahidlə – Eosen və Miosenlə əlaqəli olduğunu göstərir. Buna görə də yuxarıda adları çəkilən palçıq vulkanlarından götürülen nümunələrin stratiqrafik yaşlarını dəqiqləşdirilmək üçün hazırkı tədqiqatda, Üst Maykopa aid edilən Şixzərli kəsilişinə (Şixzərli vulkanının kanalının kəsdiyi laya (*şəkil 5*)) aid yanar şist nümunəsi müqayisə məqsədilə reper kimi istifadə edilmişdir.


Nümunələr və onların vizual xarakteristikaları

Təhlillər göstərir ki, eyni vulkana aid nümunələr, habelə L1 və L2 (Lökbatan), T1 və T2 (Torağay), S1 və S2 (Şixzərli) biri-birindən sərtlik və rəng baxımından fərqlənirlər (*cədvəl 1*). Digər tərəfdən, T1, L1 və S1 nümunələri həm rəng və həm də bərklik xüsusiyyətlərinə görə oxşardırlar. Bu da onların eyni stratiqrafik vahidlərlə əlaqəli ola bilməsi ehtimalını yaradır. Şixzərlinin Maykop yaşılı kəsilişinin yanar şistinin (\$3) üzəri yarozit qaysağı ilə örtülmüşdür (*cədvəl 1*).

Analizlər. Xirdalanmış nümunələr quruducu şkafda 100°C temperaturda məruz qoyulmaqla, adsorbsiya sularından azad edilmişdir.

Üzvi maddələrin kəmiyyət göstəriciləri. Ümumiyyətlə, tipik ana səxurlara, gillər və ya əhəngdaşları misal ola bilər. Onlar orta hesabla, 0,5-1 % üzvi karbon chtiva edirlər.


Lakin ana səxurlarda 10 %-ə qədər və ya daha çox üzvi maddə də rast gəlinə bilər. On zəngin üzvi maddə saxlayan ana səxur – yanar şistdir. Onun tərkibində müəyyənləşdirilən üzvi maddələrin miqdarı bəzən 70 %-i (məsələn, Estonianın kukersit



Şəkil 4. Azərbaycanda konusvari vulkanın səth və dərinlik-stratiqrafik quruluş modeli

ları nəzərə alaraq, Azərbaycan vulkanlarının dərinlik-stratiqrafik quruluş üçün *şəkil 4-də* göstərilən ümumiləşdirilmiş sxematik modeli səciyyəvi hesab etmək olar.

Palçıq vulkanlarının yanar şist tullantılarının



adlandırılan yanar şistləri) keçir.

Hazırkı tədqiqatlar çərçivəsində analiz olunmuş yanar şistli süxurların tərkibindəki üzvi maddələrin kəmiyyət göstəriciləri aşağıdakı *Cədvəl 2-də* təqdim


olunur.

Ümumən, nümunələrin tərkibində üzvi maddələrin miqdarı 8,57 – 21,95 arasında variasiya edir. Eyni vulkan sahəsində götürülen yanar şistlərin

Cədvəl 1

Analiz olunmuş yanar şistli nümunələrin təsviri [2, 3]

Götürüldüyü obyekt	Nümunənin adı	Nümunənin şəkli	Nümunənin təsviri
Lökbatan (vulkan)	L1		Vərəqli, nisbətən bərk, boz rəngli, aralarına brekçiya dolmuş.
Lökbatan (vulkan)	L2		Şistli teksturalı, nisbətən kövrək, üzərində sarımtıl (çox güman ki, yarozitli) qaysaq.

Torağay (vulkan)	T1		Tünd boz, şistli teksturalı, üstündə və aralarında brekçiya qalıqları.
Torağay (vulkan)	T1		Açıq bozumtul, şistli teksturalı, kövrək.
Şıxzərli (vulkan)	Ş1		Tünd qonur rəngli, şistli teksturalı, nisbətən bərk nümunə.
Şıxzərli (vulkan)	Ş2		Laylı teksturalı, tez ovulan, aralarına brekçiya dolmuş, açıq qonur rəngli.
Şıxzərli (kəsiliş)	Ş3		Laylı, üstü sarı-şabalıdı, paslı və yarozit qaysaqlı.

Cədvəl 2


Analiz edilmiş nümunələrin tərkibində üzvi maddələrin miqdarda paylanması [2]

Nümunə	Üzvi maddə, %
L1	21,95
L2	10,46
T1	21,08
T2	12,40
Ş1	11,68
Ş2	8,57
Ş3	10,88

tərkibində üzvi maddələr kəmiyyətcə xeyli fərqlənlərlə. Belə ki, L1 və T1 nümunələrində üzvi madənin miqdarı 21 %-i keçir. Şıxzərli kəsilişdən götürülən nümunənin tərkibində isə 10,88 % üzvi maddə aşkarlanır. Ümumi təhlillərimiz, Şıxzərlinin Üst Maykop kəsilişindən götürülən nümunə ilə

yanaşı, daha kövrək xüsusiyyət daşıyan (*cədvəl 1*)

vulkan şistlərinin (L2, T2 və Ş2) tərkiblərində üzvi maddələrin iştirakının nisbətən zəif olduğunu (üçünün orta göstəricisi = 10,47 %) göstərir (*cədvəl 2*). Digər tərəfdən, şəkil 6-da həmin nümunələr daha dayaz hövzəəmələgəlmə səciyyəsinə malikdirlər. Bunun əksinə olaraq L1, T1 və Ş1 kimi nisbətən sərt nümunələr (*cədvəl 1*) isə daha dərin paleohövzə mühiti ilə əlaqə göstərirler. Üst Maykopun yerüstü nümunəsini reper kimi qəbul etsək, onda güman etmək olar ki, dərin su mühitlərilə əmələgəlmə xüsusiyyəti ehtiva edən sərt şistlər, kövrəklərə nəzərən, daha dərin stratigrafik xüsusiyyət daşıyırlar. Digər diqqəti cəlb edən nüans onunla əlaqəlidir ki, ümmülikdə, Şıxzərli sahəsinin şistləri digər vulkanlara nəzərən daha dayaz dərinlikli hövzələrlə bağlılıq göstərirler (*şəkil 6*). Bu da dənizə yaxın vulkan sahələrinin daha alçaq hipsometrik səviyyədə yerləşməsi ilə yanaşı, həm də onların geoloji quruluşları ilə izah



Şəkil 6. Fe/Mn göstəriciləri əsasında yanar şistli nümunələrin paleodərinlik ilə əlaqədar əmələgəlmə şəraitini əks etdirən diaqramlar [2, 15]

oluna bilər.


Qeyd olunanları diqqətə alsaq, güman etmək olar ki, mineraloji assosiasiyanı [13-16, 29], sərtliyinə və rənglərinə görə (*cədvəl 1*) oxşarlıq göstərən yanar şistlərin tərkibində üzvi maddələrin miqdarı digərlərinə nisbətən çoxdur (*cədvəl 2*) ki, bu da bizim ehtimallarımızda Maykopa nəzərən Eosenin üstünlüyü kimi interpretasiya oluna bilər.

Həmçinin onu da vurğulamaq lazımdır ki, bütün nümunələr üçün təyin edilən üzvi maddələrin miqdarı (>2 %), onların ana sűxur kimi olduqca böyük potensiala malik olmasına göstərir.

Aparılan analitik araşdırmlar əsasında müəyyən edilmişdir ki, eyni vulkan sahəsində götürülmüş nümunələrin tərkibində suyun kəmiyyətcə miqdarı fərqlidir (*şəkil 7*).

Qeyd etməliyik ki, şistli nümunələrdə üzvi maddənin miqdarda paylanması (Maykopa müqayisədə Eosen yaşılı şistlərin daha çox üzvi maddə saxlaması) və paleohövzə şəraiti (Maykopa nə-zərən Eosenlə əlaqəli şistli hövzənin daha dərin olması) ilə bağlı qeydə alınan stratiqrafik qanunauyğunluq, onların tərkibində suyun kəmiyyətcə paylanması üçün əldə olunan nəticələrlə xeyli yaxşı uzlaşır. Belə ki,

daha sıx və sərt (*cədvəl 1*), eyni zamanda digərlərinə nəzərən zəngin üzvi maddə saxlayan (*cədvəl 2*) və dərin paleohövzə şəraiti ilə əlaqədar genezis xüsusiyyəti nümayiş etdirən (*şəkil 6*) Eosen yaşı hesab etdiyimiz nümunələr (L1, T1 və \$1) bu araşdırında reper kimi qəbul edilmiş Şixzərlinin Miosen yaşılı yerüstü yanar şisti (\$3) daxil olmaqla, vulkanların kövrək (L2 və T2) nümunələrinə nəzərən daha az adsorbsiya suyu saxlayırlar. Nəticə etibarı ilə Miosenlə əlaqələndirdiyimiz vulkan nümunələrinin Eosen yaşılı analoqlarına nisbətən daha çox adsorbsiya suyunu saxlaması, davamlı çöküntütoplanma ilə əlaqədar olaraq, cavan yaşılı çöküntülərin qədim yaşılı analoqlarına nəzərən az sıxılmaya məruz qalmasının nəticəsidir.



Şəkil 7. 100 °C-də qızdırıldıqda nümunələrdən xaric olunan suyun miqdalarını əks etdirən diaqram

NƏTİCƏ

Azərbaycanda palçıq vulkanlarının köklərinin maksimal dərinliyi Orta Eosen yaşlı çöküntülərin yerləşdiyi intervallarla məhdudlaşır. Palçıq vulkanlarının inkişaf tapdığı ərazilərin geoloji quruluşları və kameralarının dərinlik xüsusiyyətləri, onların ölçüləri ilə bərabər, morfoloji formalarının (konusvari və yaxud yaylavvari) inkişafına təsir edir.

Palçıq vulkanlarının tullantılarına aid üzvi maddələrlə zəngin nümunələr (yanar şistli sūxurlar) sərtlik, rəng, mineraloji assosiasiya, üzvi maddə və adsorbsiya suları nöqtəyi-nəzərindən kəskin fərqliliklər nümayiş etdirirlər. Onların tərkiblərində müəyə-yənləşdirilən fauna qalıqları qənaətbəxş şəkildə mühofizə olunmadığından, geoloji yaşlarının təyin olunması xeyli çətinləşir. Bu baxımdan, yaşı məlum olan kəsilişdən (Üst Maykopa aid) götürülən şistli nümunədən reper kimi istifadə etməklə, müqayisəli araşdırmlar aparılmış və məlum olmuşdur ki, vulkan tullantılarının yanar şistləri üzvi maddələrin kəmiyyəti, tərkiblərindəki adsorbsiya sularının paylanması və paleohövzə əmələgəlmə şəraitləri baxımından müəyyən geoloji qanuna uyğunluğunu tabedir və onlar üst Maykopa və Orta Eosenə aid edilə bilərlər. Maykopla müqayisədə, daha çox üzvi maddə, lakin az adsorbsiya suyu saxlayan Eosen yaşlı şistlər, nisbətən dərin paleohövzə mühitində əmələ gəlmişlər.

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafi Fonduñun maliyyə yardımı ilə yerinə yetirilmişdir - Qrant № EIF-GAT-5-2020-3(37)-12/06/2-M-06

ƏDƏBİYYAT:

1. Əliyev Ad.A., Rəhmanov R.R. *Palçıq vulkanizmi*. Bakı, "Nafta-Press" nəşr, 2018, 327 s.

2. Nağızade A.Ə. *Azərbaycanın palçıq vulkanlarının tullantılarında yanar şistlərin müqayisəli geokimyəvi təhlili (Lökbatan, Torağay və Şixzərli vulkanlarının timsalında)*. Magistr dissertasiyası. AMEA Geologiya və Geofizika İnstitutu, Bakı, 2021, 85 s.

3. Nağızade A.Ə., Axundov R.V., Baloglanov E.E. *Palçıq vulkanlarının tullantılarından götürülən yanar şistlərin müqayisəli mineraloji və geokimyəvi xüsusiyyətləri (Azərbaycanın Lökbatan və Şixzərli palçıq vulkanlarının timsalında)*. Gənc tədqiqatçı, 2021, VII (1), s. 103-115.

4. Aliyev Ad. A., Emirmisiili G. D. *Новые дан-*

ные об извержениях грязевых вулканов в Азербайджане. Геология и геофизика Юга России, 2021, 11 (2): 22 – 35. <https://doi.org/10.46698/VNC.2021.34.18.002>.

5. Kropotkin P.N., Valeyev B.M. *Геодинамика грязевулканической деятельности (в связи с нефтегазоносностью)*. Геологические и геохимические основы нефти и газа. Киев: Наукова думка, 1981, c. 45–49.

6. Nikitenko O.A., Ershov V.B. *Перстнева Ю.А., Бондаренко Д.Д., Балогланов Э.Э., Аббасов О.Р. Вещественный состав продуктов деятельности грязевых вулканов Сахалина и Азербайджана: сравнительный анализ*. Геосистемы переходных зон, 2018, т. 2, № 4, с. 346–358. <https://doi.org/10.30730/2541-8912.2018.2.4.346-358>.

7. Rahmanov P.R. *Грязевые вулканы и их значение в прогнозировании газонефтеносности недр*. M.: Недра, 1987, 173 с.

8. Shniukov E.F., Aliyev Ad.A., Rahmanov P.R. *Грязевой вулканализм Средиземного, Черного и Каспийского морей: специфика развития и проявления*. Геология и полезные ископаемые мирового океана, 2017, № 2 (48), с. 5-25.

9. Yusubov N.P., Gulyev I.S., Guseynova Sh.M. *Палеообстановки осадконакопления, грязевой вулканализм и миграция углеводородов в Южно-Каспийском бассейне*. Геофизический журнал № 3, Т. 42, 2020. DOI: <https://doi.org/10.24028/gzh.0203-3100.v42i3.2020.204710>.

10. Yusubov N.P., Gulyev I.S. *Роль грязевого вулканализма в образовании нефтяных и газовых месторождений*. Азербайджанское нефтяное хозяйство, 2018, № 9, с. 9-20.

11. Yakubov A.A., Alizade A.A., Zeynalov M.M. *Грязевые вулканы Азербайджанской ССР*. Atləs. Bakı: İzd.-vo AN Azərb. SSR, 1971, 256 s.

12. Aliyev Ad.A., Gulyev I.S., Dadashov F.H., Rahmanov R.R. *Atlas of world mud volcanoes*. Bakı: Publishing house «Nafta-Press», «Sandro Teti Editore», 2015, 321 p.

13. Aliyev A., Abbasov O., Agayev A. *Mineralogy and geochemistry of oil shale in Azerbaijan: classification, palaeoweathering and maturity features*. Visnyk of V. N. Karazin Kharkiv National University, Series "Geology. Geography. Ecology", 2019, 50, 11-26. <https://doi.org/10.26565/2410-7360-2019-50-01>.

14. Aliyev Adil A., Abbasov Orhan R. *Nature of*

- the provenance and tectonic setting of oil shale (Middle Eocene) in the Greater Caucasus southeastern plunge. Geodynamics, 2019, 1(26), 43-59. <https://doi.org/10.23939/jgd2019.01.043>.*
- 15. Aliyev A.A., Abbasov O.R. Mineralogical and geochemical proxies for the Middle Eocene oil shales from the foothills of the Greater Caucasus, Azerbaijan: Implications for depositional environments and paleoclimate. Mineralia Slovaca, 2019, 51(2), 157-174.*
- 16. Aliyev, A.A., Abbasov, O.R. Distribution patterns, organic geochemistry and mineralogy of oil shales in Azerbaijan. Gornyi Zhurnal, 2020, 8, 13-18. <https://doi.org/10.17580/gzh.2020.08.02>.*
- 17. Aliyev Ad.A., Guliyev I.S., Rahmanov R.R. Catalogue of mud volcano eruptions of Azerbaijan (2008-2019). Baku: Elm, 2019, 132 p.*
- 18. Baldermann A., Abbasov O., Bayramova A. et al. New insights into fluid-rock interaction mechanisms at mud volcanoes: Implications for fluid origin and mud provenance at Bahar and Zenbil (Azerbaijan). Chemical Geology, 2020, vol. 537, 119479. <https://doi.org/10.1016/j.chemgeo.2020.119479>.*
- 19. Baloglanov E.E., Abbasov O.R., Akhundov R.V. Mud volcanoes of the world: Classifications, activities and environmental hazard (informational-analytical review). European Journal of Natural History, 2018, 5, 12-26.*
- 20. Dimitrov L.I. Mud volcanoes-the most important pathway for degassing deeply buried sediments. Earth Science Reviews, vol. 59, no. 1-4, pp. 49-76, 2002. [https://doi.org/10.1016/S0012-8252\(02\)00069-7](https://doi.org/10.1016/S0012-8252(02)00069-7).*
- 21. Feyzullayev A.A. Mud volcanoes in the South Caspian basin: Nature and estimated depth of its products. Natural Science, 2012, vol .4, no.7, 445-453, <https://doi.org/10.4236/ns.2012.47060>.*
- 22. Feyzullayev, A.A., Lerche, I., Temperature-depth control of petroleum occurrence in the sedimentary section of the South Caspian basin, Petroleum Research, march 2020, vol. 5, is. 1, p. 70-76. <https://doi.org/10.1016/j.ptlrs.2019.10.003>.*
- 23. Francis Odonne, Patrice Imbert, Matthieu Dupuis, Adil A. Aliyev, Orhan R. Abbasov, Elnur E. Baloglanov, Bruno C. Vendeville, Germinal Gabalda, Dominique Remy, Victori Bichaud, Rémy Juste, Maëlys Pain, Arthur Blouin, Anthony Dofalc, Mathieu Gertaudac. Mud volcano growth by radial expansion: Examples from onshore Azerbaijan. Ma-*
- rine and Petroleum Geology, 2020, vol. 112, 104051. <https://doi.org/10.1016/j.marpetgeo.2019.104051>.*
- 24. Francis Odonne, Patrice Imbert, Dominique Remy, Germinal Gabalda, Adil A. Aliyev, Orhan R. Abbasov, Elnur E. Baloglanov, Victoria Bichauda, Remy Juste, Matthieu Dupuis, Sylvain Bonvalot. Surface structure, activity and microgravimetry modeling delineate contrasted mud chamber types below flat and conical mud volcanoes from Azerbaijan. Marine and Petroleum Geology, december 2021, vol. 34, 105315. <https://doi.org/10.1016/j.marpetgeo.2021.105315>.*
- 25. Jones, R.W., Simmons, M.D. A review of the stratigraphy of eastern Paratethys (Oligocene-Holocene), with particular emphasis on the Black Sea. In: Robinson, A. (Ed.), Regional and Petroleum Geology of the Black Sea and Surrounding Regions. AAPG Memoir, 1997, vol. 68, pp. 39-52.*
- 26. Kadirov F.A., Lerche I., Guliyev I.S., Kadyrov A.G., Feyzullayev A.A., Mukhtarov A.Sh. Deep structure model and dynamics of mud volcanoes, southwest Absheron Peninsula (Azerbaijan). Energy Explor. Exploit, 2005, 23 (5), 307-332.*
- 27. Kopf A.J. Significance of mud volcanism. Reviews of Geophysics, 2002, vol. 40, no. 2, pp. 1-52. <https://doi.org/10.1029/2000RG000093>.*
- 28. Milkov A.V. Worldwide distribution of submarine mud volcanoes and associated gas hydrates. Marine Geology, 2000, vol. 167, no. 1-2, pp. 29-42. [https://doi.org/10.1016/S0025-3227\(00\)00022-0](https://doi.org/10.1016/S0025-3227(00)00022-0).*
- 29. Naghizade A.A. Geochemical signatures of oil shales sampled from ejecta of mud volcano Sikhzarli: Palaeoweathering and chemical maturity. Multidisciplinary approaches in solving modern problems of fundamental and applied sciences. Baku, Azerbaijan. 2020, 259-260.*
- 30. Planke, S., Svensen, H., Hovland, M., Banks, D.A., Jamtveit, B., 2003. Mud and fluid migration in active mud volcanoes in Azerbaijan. Geo-Mar. Lett, 23, 258-268. <https://doi.org/10.1007/s00367-003-0152-z>.*

**O.R.Abbasov, E.E.Baloglanov, R.V.Akhundov, A.A.Naghyzadeh, A.N.Mammadova, A.E.Bayramova
DEPTH-STRATIGRAPHIC FEATURES OF ROCKS IN MUD VOLCANOES EJECTA IN
AZERBAIJAN (ANALYTICAL-INFORMATION REVIEW)**

ABSTRACT

The paper examines the geological, depth-stratigraphic, tectonic characteristics of mud volcanic areas, as well as their internal structure (especially mud chambers), records of seismic stations eruptions, and visual and geochemical characteristics of rock ejecta. Based on the data obtained as a result of the above studies, possible relationships between the maximum depth of volcanoes roots and the intervals of the Cretaceous and Eocene sediments are studied. In addition, we use oil shales taken from the Upper Maikop section of the Shikhzarli outcrop as a reference for comparing the organic-geochemical parameters, the content of adsorbed water and sedimentary paleoenvironment of the ejected rocks, rich in organic matter ($> 8\%$), and the geological age is doubtful. These studies made it possible to establish a geological regularity in connection with their belonging to the Upper Maikop and the Middle Eocene.

**О.Р.Аббасов, Э.Э.Балогланов, Р.В.Ахундов, А.А.Нагизаде, А.Н.Маммадова, А.Э.Байрамова
ГЛУБИННО-СТРАТИГРАФИЧЕСКИЕ ОСОБЕННОСТИ ПОРОД - ВЫБРОСОВ
ГРЯЗЕВЫХ ВУЛКАНОВ АЗЕРБАЙДЖАНА (АНАЛИТИКО-ИНФОРМАЦИОННЫЙ
ОБЗОР)**

АННОТАЦИЯ

В статье рассмотрены геологические, глубинно-стратиграфические и тектонические характеристики площадей развития грязевых вулканов, проведены исследования в связи с их внутренним строением (в частности грязевулканические камеры), данными сейсмических станций об извержениях, а также визуальными и геохимическими свойствами выброшенных пород. На основе полученных комплексных данных, установлены возможные ассоциации между максимальной глубиной корней грязевых вулканов и интервалами расположения отложений мела и эоцена. Кроме того, используя как эталон горючие сланцы, отобранные из обнажения верхнего майкопа месторождения Шихзарли, были сравнительно изучены органо-геохимические показатели сланцевых пород (продуктов выброса грязевых вулканов, богатых органическим веществом ($> 8\%$), но о возрасте которых нет однозначных данных), количественное распределение в их составе адсорбционной воды и условия образования палеобассейнов. Эти исследования позволили установить геологическую закономерность их принадлежности к верхнему майкопу и среднему эоцену.